

Günel MUSAYEVA
Azərbaycan Milli Elmlər Akademiyası
Şəki Regional Elmi Mərkəz

HÜSEYN CAVİD YARADICILIĞINDA MÜHARİBƏYƏ NİFRƏT MOTİVLƏRİ

Hüseyin Cavid - Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu, romantizm ədəbi cərəyanının əvəzolunmaz nümayəndəsi, ədəbiyyatımızın ən böyük klassiklərindən biridir. O qələm dostlarından öz əslubu, öz səsi, düşüncələri, əks etdiirdiyi həyat həqiqətləri ilə fərqlənirdi. Qələmə aldığı hər sətri öz hissələri, vicdanın piçiltisi ilə yazmışdır. Cavid yaradıcılığına nəzər saldıqda inanırsan ki, bədbinlik, inamsızlıq onun dühəsinə yaddır. Şairin bədii irsi insanın ürəyini lərzəyə salır, kövrəldir, düşündürür, insanlığa məxsus humanist hissələri tərbiyələndirir. Lakin, ədib humanist hissələri təbliğ etməsinə baxmayaraq, müasirlərindən fərqli olaraq hər zaman əsərlərində həqiqətlərə bədii don geydirib dərin hissələrə gerçəklilikləri əks etdiirmişdir. Şair həyatı dərk edən, zamanın, dünyanın get-gölləri, insanın ağrı-acıları, həyat eşqi ilə çirpinan çağları, gələcəyə parlaq ümidiylərə addımlayan ürəklərin hissələrini əks etdirən sənətkar olmuşdur.

Cavidin bir-birindən maraqlı, doyumsuz əsərləri vardır. Onun əsərlərində insan arzularının mütləq azadlığı, insan içində xeyir və şərin əbədi mübarizəsi, həyatın pis üzü və insan, mövzuları ustalıqla ifadə olunmuşdur. Ədib orijinal mövzulu əsərləri ilə əvəzolunmaz dramaturq, romantik şair kimi ədəbiyyat aləmında dərin iz buraxmışdır. Humanist şair "Uçurum", "Şeyda", "İblis", "Maral", "Topal Teymur", "Knyaz", "İblisin intiqamı" kimi əsərlərində başəriyyətin aktual məsələlərinin öz həllini tapma cəhdələri, zəmanənin ciddi problemlərini qaldırmış, türkçülükdə ideyalarını təbliğ etmiş, müharibə və insan, haqq, ədalət kimi ümumbəşəri məsələlərə humanizm mövqeyindən yanaşmış, bədii dildə işıqlandırmışdır.

Ədalətli cəmiyyət axtarışı, qədim zamanlardan bu gənə kimi insan əqlini narahat edən, onu düşünməyə vadar edən problemlərdən biri olub. O cümlədən, bu başəri problemlər qüdrətli söz ustası Hüseyin Cavidin də qəlbina toxunmuş, onu daim narahat etmişdir.

Gözəllik və sevgi şairi daima əsərlərində insanları birliyə, xoş məramla yaşamağa, sevib-sevilməyə səsləmiş, müharibə və çaxnaşma yaradınlara oxucularında ikrah hissi oynamışdır.

Qüdrətli söz ustası, draqmaturq başəriyyətin xilasını məhəbbətdə, qadın gözəlliyyində, qadın sevgisində görür. Bu baxımdan "Bənim Tanrıım" şeirinin hər misrasında şairin sevgi və gözəllik vurğunu olduğunu duymaq mümkündür.

Gözel sevimlidir, collad olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da.
Uğrunda bənliyim bərəbad olsa da,
Bənim ruhum gözəllikdir, sevgidir. [2, s. 8]

Buna baxmayaraq, biz Hüseyin Cavidin yaradıcılığında hərb, döyüş səhnələri ilə də qarşılışıq. Lakin bu səhnələr ədalətə çağırış və sülhün tablılığı üçün bir vasitədir.

Şair dramatik janrıñ bir çox təkrarsız, orijinal mövzulu nümunələrini yaratmışdır. Dahi söz ustasının "İblis", "Topal Teymur", "Knyaz", "İblisin intiqamı" əsərlərində döyüş səhnələri təsvir olunmuş, müharibənin törətdiyi dəhşətlər, müharibəyə nifrat motivləri əks olunmuşdur. Müharibə özü ilə ölüm, əsirlilik, safəlat, acliq gətirir. Bu dəhşətli hadisə - "müharibə" böyük mütəfəkkir, dramaturq Hüseyin Cavidin də həyatından təsirsiz keçməmişdir. Hüseyin Cavid sanki müharibənin onun soyunun davamının sonunu götürəcəyini, övladının müharibə qurbanı olacağını duymuşdu. Bu fəlakətin öz ailəsinə də sıçrayacağını illər öncəsindən hiss etmişdi.

Dramaturqun yeganə oğlu, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin istedadlı, sevimli tələbəsi, bəstəkar, gözəl şair, rəssam Ərtoğrul Cavid İkinci Dünya müharibəsinin və stalinizmin qurbanı olmuşdur. 1942-ci ildə ordu sıralarına çağırılmış, "xalq düşməni"nin oğlu olduğu üçün arxa cəbhədə

fəhlə batalyonuna göndərilmişdir. Burdan qayıtdıqdan sonra ağır xəstelənərək 1943-cü ildə Naxçıvanda vəfat etmişdir.

Müharibə - dövlətlər, tayfalar və siyasi qruplar arasında bitmək bilməyən, bəşəriyyəti fəlakətə sürükleyən münəqış... .

Dünyaca məşhur fizik, alim Albert Eynsteyn müharibə ilə bağlı öz düşüncələrini belə ifadə etmişdir: "Suveren dövlətlər mövcud olduqca müharibə qaçılmazdır! Əgər müharibə varsa, iki tərəfdən biri ya uduzmalı, ya da qalib gəlməlidir". [8]

Elcə də Hüseyin Cavid "Müharibə və ədəbiyyat" məqaləsində bu dəhşətli hadisə ilə bağlı yazmışdır: "Yanardağlardan seçilməyən toplar, insanları deyil, səhraların vəhşilərini belə dəhşətər içində bıraqıbor. Dünyamız, şimdiyə qadar hənər böylə qorxuc bir bələya rast gəlməmiş, böylə müdhiş bir inqilab görməmiş. Zaten bu müharibə, bir müharibə deyil də, misri bir bələdur, bir taundur, aləm-şümül bir fəlakətdir. Fəqət bu fəlakət hər kəsi bir dərəcədə düşündürməyər, hər ölkədə bir təsir bıraqmır. Birini güldürürkən, digərini ağlatıbor. Birini məyus və müzətərib edir, da, digərini qəhqəhə və müzəffəriyyətlə sevindirir". [3, s. 233]

Müharibə yalnız döyüş meydandanlarında yaşanır, dinc əhalisi üçün də faciəvi olur və təsirsiz ötüşmür. Dünya müharibəsinin şahidi kimi Hüseyin Cavid öz əsərlərində bu fəlakətin törədiyi müsibətləri bədii don geydirib, bütün çılpaqlığı ilə təsvir etmişdir.

Dramaturqun "İblis" faciəsi 1918-ci ildə qələmə alınmışdır. Əsərdə hadisələr I Dünya müharibəsi zamanı Türkiyə və Ərəbistanda cərəyan edir. Faciədə insanların necə qanlar tökdüyünü, necə amansız olduğunu və iblisi uydularını eks etdirib. "İblis"da realist ünsürlər, realist sürətlər olsa da, əsər əvvəldən axıra qədər romantik olmuş, romantik üslubla da qələmə alınmışdır. Əsərdə qarşı-qarşıya qoyulan qüvvələr müxtəlif dövlətlərin hərbi qoşunları deyil, qardaşla qardaş, yoldaşla yoldaş, ərlə arvad, bir sözlə, həyat yolunun bir kəsimində bir-birinə ən yaxın olan insanlardır.

Şəfqət bacısı Rəna öz atasının qatilini axtarır. Bu qatil İbn Yəmmdir. Rənaya aşiq olan iki qardaş - Asif və Vasif bir-birindən xəbərsiz İbn Yəmini tapıb cəzalandırıb Rənanın məhəbbətini qazanmaq arzusundadırlar. Arif ailəlidir və Rənaya olan hissələri, ailəsində qarşılurmaya səbəb olur. Onun mehribən xanımı Xavər ərinin bu hərkətinə mane olmaq istəyir və aralarında münaqış yaranır. Arif sərxoş halda arvadını boğub öldürür. Nəhayət, qatil İbn Yəmin qacaq Elxan tərtəfindən cəzalandırılır. Bir-birini tanımayan Arif və Vasif öz məhəbbətlərinə sahib olmaq üçün vuruşurlar. Arif uşaqlıqdan həsrətini çəkdiyi qardaşını öldürür.

Bu hadisələrdə ədib faciə qəhrəmanı kimi İblisi seçilir. Burada qarşılaşdırılan qüvvələr əsasən səri yaradıcılığının ilk dövrlerində düşündürən iki zidd ideyadan ibarət idi: birincisi

Yaşamaq istəyirmisən, çarpış.

Hərba qoş, həp vuruş, ya əz, ya əzil, -
deyən qoca Şərqiñ mücərrəd sülh, məhəbbət ideyasıdır. [4, s. 115]

Əsərdə İblis və Mələk bu iki zidd ideyəni təmsil edir. Əsərdə fantastik sürət olan İblis "altuna, qüvvətə tabe dünya" deyən müharibə ideyalarını, bəşər övladının daxilindəki fitnəkarlığı, acizliyi, murdarlığı ifşa etmək üçün vasitə idi. "İblis" faciəsində Cavidin toxunmaq istədiyi həqiqətlərdən biri Şərqiñ məxsus bu vəhşiliyə müqavimət göstərməmək, insanların gücsüzlüyünü, bivecliyini sübuta yetirmək olmuşdur. Bu mədəni vəhşiliyə qarşı durmaqdansa öz içlərindəki acizliyin, iradəsizliyin, çəşginiñin qurbanı olurlar. İblisin dili ilə deyilmiş aşağıdakı mənali, istehzali sözlər şairin bu etiraz və üsyənlərini çox aydın eks etdirirdi:

Dərda bax, millətə bax, qeyratə bax!

Ölüldən ölülrə feyz alacaq. [6, s. 124].

Müharibə fitnəkarları, dar və murdar, şəxsi mənafətləri üçün xalqları, millətləri əllerində oyuncaga çevirən qanlı vuruşmalarda öz mənafətləri üçün əlləşən insanlıq sıfətlərini itmiş, vəhşiləşmiş, daxilindəki İblis uymuş insanlardır. Əsərin sonunda bu ideya aşağıdakı misralarda öz əksini tapmışdır. İblisin özünün dediyi kimi, "İblis nədir?"

- Cüməx xəyanətlərə bais...

- Ya hər kəsə xain olan insan nədir?

İblis! [5, s. 126]

Zülmə, ədalətsizliyə, caxnaşmaya, istismara qarşı dura bilmək, qətiyyətli, əzmkar olmaq dramaturqun əsərlərinin əsas qayəsidir. Cəlal Abdullayev və Alqış Həsənoğluun "Hüseyin Cavid" monografiyasında bu məsələyə belə münasibət bildirilir: "Bəşər tarixində baş vermiş faciələr şairi yaradıcılığının ilk dövrlərindən başlayaraq son əsərlərinə qədər daim düşündürməsdir. H.Cavid əzənlə əzilənlər arasındaki barışmaz ziddiyətləri erkən yaşlarında duymuş, ədalətsizliyi, istismarı, zorakılığı, bir sözlə, insan həyatını zəhərləyən hər şeyi pisləmiş, tənqid etmişdir. [1, s.3]

Dahi söz ustasının müharibəyə, zorakılığa və ədalətsizliyə kəskin etirazının eks olunduğu əsərlərindən biri də "Topal Teymur"dur. Əsər 1926-ci ildə yazılmış beş pərdəli dramdır. Dramın əsas ideyəsi müharibəyə bəslənən nifrətdir. Əsərə nəzər saldıqda döyük səhnələrinə rast gəlirik. "Mənim tanrıım, gözəllikdir, sevgidir" sözərinin müəllifinin belə bir mövzulu əsəri qələmə alması bəzi cavidsevərləri təcəccübəldirməmiş deyil...

Cavid burada Topal Teymur və İldırım Bayazidin arasındaki ədavəti tənqid etmiş, qardaş xalqların müharibəsinə oxucularda nifrət oyatmağa çalışmışdır. Ədibin "Topal Teymur" əsərini tarixə səyahət kimi qiymətləndirmək olar.

Teymurləng haqqında ədəbiyyatda bəhs edənlər olmuşdur. Məmməd Səid Ordubadi birinci imperealist məhaqribəsi illərində iki pərdəli "Teymurləng və İldırım Bayazid" pyesini yazımışdır. Pyesdə müəllif Teymurləngi pisləmiş, baş verən hadisələrə fərqli bir istiqamət vermiş, aşiqanə, tarixi bir dram yaratmışdır. Cavid müasirlərindən fərqli olaraq Teymurdan qüdrətli bir şəxs kimi bəhs etmişdi. Əsərdə dramaturq qəhrəmanın mənfi xüsusiyyətləri ilə yanaşı, xalqının mənafeyini güdən, mərhəmətli, dostlarına, yaxın adamlarına, alımlarına, sadiq nökərlərinə qarşı mərhəmətli olması kimim üstün tərəflərini işıqlandırılmışdır. Cavidin Teymuru arzu edir ki, gələcəkdə onun məməlkəti dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin ticarət mərkəzi olsun.

Bələliklə, bu əsərdə də Cavidin qan püsküren, atəş sovuran kinli krallara, şahlara, insanları səfilliyyə sürükleyən müharibəyə əvvəlki faciəsi "İblis"da olan münasibəti dayışmaz olaraq qalır.

30-cu illərdə ədəbiyyatda geniş yayılmış mövzulardan biri də Azərbaycanda və Zaqafqaziyada Sovet hakimiyyəti uğrunda gedən tarixi mübarizələrin təsviri idi. Hüseyin Cavid də "Knyaz" dramını bu mövzuda qələmə almışdır. Əsərdə şairin tənqid atəşinə tutduğu surətlər Sovet hakimiyyətinin, fəhlə və kəndlilərin düşmənləri, inqilab xainları, müharibə qızışdırıcıları knyazlar, feodallar olmuşdur.

Əsərin əvvəlində müəllif feodalların kəndlilər üzərindəki zülmünü, xalqın azadlıq mübarizəsini işıqlandırırsa, sonda Gürcüstan xalqını azad təsvir etməsi nikbin ruhlu şairin parlaq gələcəyə inanımını güclü təcəssümü idı.

1936-cı ilin axırları Cavid "İblisin intiqamı" dramını yazar. Əsər Almaniya, İtaliya, Yaponiya faşistləri əleyhinə yazılmış bir pyesdir. Əsərdə bəşəriyyətin faciəsi olan müharibə, İtaliya faşistlərinin Həbəstan işgalçılari ilə əlbir olub, dinc əhalinin azadlıq hərəkatını boğmaları, qanlı qırğını tərətmələri, tacavüzkərəqlərini tənqid olunmuşdur. Pyes "İblis" dramının davamı kimi qiyəmtələndirilir. "İblis" əsərindəki Arif, Rəna, İblis surətləri bu pyesdə də iştirak edir. Lakin Arif artıq Şərqiñ mütərəddid cocuğu kimi yox, əksinə bütün varlığı ilə sülhü müdafiə edən bir mücahiddir. Əsərdə Dünya müharibəsinin əsas ilhamçısı İtaliya və Yapon faşistləri, onun pərəstişkarları dünyani qan dənizində üzdürməyə çalışan faşist İblislər Cavidin kəskin tənqid hədəfi kimi verilir.

Müharibələr insanların mal-mülk hərisliyi, nəfsinə hakim ola bilməməsi, daxilindəki İblisə məğlub olması ucbatından yaranır.

İnsan iblisliyinin insanlığı mahvə sürükleməsi mövzusu şairin "Hərb və fəlakət", "Hərb ilahi qarşısında", "Məzəlumlar üçün" kimi lirik nümunələrində öz əksini tapmışdır.

Bu şeirlərdə romantik, coşqun, poetik şair müharibədən gəydə uçan qışın, torpaq üstündəki canlinin da necə bitib-usandığını, yorulduğunu bədii ustalıqla, emosional hissələrə qələmə almışdır. Şeirdə müəllif bəşəriyyəti mənali həyat sürməyə, xoşməramlı yaşamağa, birliyə çağırır. "Hərb ilahi qarşısında" şeirində ədib bu xüsusda düşüncələrini belə ifadə edir:

Ey siddət qəzəb savuran hamiyi-zəfər!
Artıq yetər, usandı cihan, sən də bir usan!

Tərk et şu qanlı torpağı, artıq çəkil, yetər:
Hər kəs didişmədən yorulub, şimdi ruh açan
Azadə bir havada çıçəklənmək istiyor,
Pak tatlı bir ümidiə aylonmək istiyor. . [7, s. 79]

Cavidin düşüncələrindəki nikbinlik parlaq, işıqlı, hürr gələcək arzusu, sabaha olan sonsuz inamından qidalanır.

Hüseyin Cavid qəlbini həmişə xalqının nəfəsi ilə çirpılmış, ruhu xalqın dərdi ilə ixtirab çəkmiş, heç bir zaman başqasının təsiri altında qalmamış, müstəqil olmuş, sərbəst düşünüb, sərbəst yaratmışdır.

Son olaraq qeyd etmək istərdim ki, Hüseyin Cavidin hər zaman və hər yer üçün aktual qəbul edilən dahiyanə fikirlərindən, təkrarolunmaz poeziyasından, orijinal mövzulu dramatik əsərlərindən belə bir nəticəyə gəlmək olar ki, bütün müsibətlərə səbəb olan İblis insanın daxilindədir. İnsan özümüzdən qaça bilməz. Başər övladı durmadan, usanmadan öz nəfsini, vicdanını təbiyələndirməlidir.

ƏDƏBİYYAT:

1. Abdullayev Cəlal, Həsənoğlu Alqış. Hüseyin Cavid, Bakı, Səda, 1997, 160 səh.
2. Hüseyin Cavid. Əsərləri, 5 cilddə, I cild, Bakı, "Lider nəşriyyat", 2005, 256 səh.
3. Hüseyin Cavid. Əsərləri, 5 cilddə, V cild, Bakı, "Lider nəşriyyat", 2005, 287 səh.
4. Hüseyin Cavid. Əsərləri, 5 cilddə, III cild, Bakı, "Lider nəşriyyat", 2005, 256 səh.
5. Məmməd Cəfər. Hüseyin Cavid, Bakı, Azərnəşr, 1960, 263 səh.
6. Məmməd Cəfər. Hüseyin Cavid, Bakı, Azərnəşr, 1960, 263 səh.
7. Hüseyin Cavid. Əsərləri, 5 cilddə, I cild, Bakı, "Lider nəşriyyat", 2005, 256 səh.
8. az.m.kimpedia.org/wiki/müharibə

SUMMARY

The article that in Huseyn Javid's drama works like "İblis", "İblisin intiqamı", "Topal Teymur", "Knyaz" and in his lyrical pieces such as "Hərb və fəlakət", "Hərb ilahi qarşısında" and "Məzлumlar üçün" the horror of the war is reflected in the haughty. The poet describes war as a catastrophe that drives humanity into the abyss.